

**Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
Serbiya Respublikasının Ailə Rifahı və Demografiya Nazirliyi arasında
demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində
əməkdaşlıq haqqında**

Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Serbiya Respublikasının Ailə Rifahı və Demografiya Nazirliyi (bundan sonra - Tərəflər adlandırılacaq)

Azərbaycan Respublikası və Serbiya Respublikası arasında mövcud əməkdaşlıq potensialına istinad edərək,

iki ölkə arasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək niyyətlərini ifadə edərək,

bu Anlaşma Memorandumunun məqsədinin qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı ikitərəfli əlaqələrin qurulmasına dair qarşılıqlı niyyətə əsaslandığını vurğulayaraq,

aşağıdakılar barədə razılaşıdılar:

Paraqraf 1

Tərəflər öz səlahiyyətləri çərçivəsində və dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı əsas sahələr üzrə birgə təşəbbüsləri həyata keçirərək əməkdaşlıq edirlər:

1. demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi;
2. demoqrafik dayanıqlığın təmin edilməsinə istiqamətlənən siyasətlər və mexanizmlər;
3. demoqrafik vəziyyətin monitorinqi və əhalinin proqnozlaşdırılması;
4. aktiv və sağlam yaşlaşmanın təşviq edilməsi sahəsində fəaliyyətlər;
5. aztəminatlı ailələr və uşaqly ailələr üçün maddi yardım siyasəti mexanizmlərinin hazırlanması, bu siyasətin norma və meyarları ilə bağlı təcrübə mübadiləsi;
6. baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqların sosial reabilitasiyası, onların baxımsızlığına gətirib çıxaran hallara münasibətdə ailələrin hüquqi problemlərinin həllinə köməklik göstərilməsi, uşaqların ailələrinə və cəmiyyətə inteqrasiyası ilə bağlı bilik və müsbət nümunələrin mübadiləsinin aparılması;
7. Tərəflərin səlahiyyətləri çərçivəsində müəyyənləşdirilmiş istənilən digər sahə.

Paraqraf 2

Tərəflər aşağıdakı əməkdaşlıq formalarını qəbul edir:

1. Tərəflərin fəaliyyət sahələrinə aid olan qanunvericilik və aidiyyəti normativ sənədlərin, informasiya-analitik materialların və tədqiqatların nəticələrinin mübadiləsi;

2. r hb rl k v  m t x ssis s viyy sində s f rl rin t şkili;
3. beyn lxalq t şkilatların iřtirakı il  proqram v  layih l rin h yata ke irilm si;
4. T r fl rin s lahiyy tl ri  r v sində m uayy nl řdirilmif  m kdařlıđın ist nil n dig r forması.

Paraqraf 3

Bu Anlařma Memorandumu  r v sində n may nd  hey tl rinin v  ekspertl rin s f rl ri il  bađlı x rc r g nd r n T r f t r find n v  milli qanunvericiliyin m dd alarına uyđun olaraq  d nilir.

Paraqraf 4

Bu Anlařma Memorandumunun icrasının  laq l ndirilm si  zr  T r fl rin cavabdeh struktur vahidl ri ařađıdakılardır:

- Azərbaycan Respublikasının  m k v   halinin Sosial M dafi si Nazirliyi t r find n - Beyn lxalq  laq l r ř b si;
- Serbiya Respublikasının Ail  Rifahı v  Demoaqrafiya Nazirliyi t r find n - Beyn lxalq  m kdařlıq, Avropaya integrasiya v  layih l r sektoru.

Paraqraf 5

Bu Anlařma Memorandumuna T r fl rin qarřılıqlı yazılı razılıđı il  onun ayrılmaz t rkib hiss si olan ayrıca protokollar formasında d yiřiklikl r edil  bil r. Bu protokollar bu Anlařma Memorandumunun 8-ci paraqrafına uyđun olaraq q vv y  minir.

Paraqraf 6

Bu Anlařma Memorandumu beyn lxalq m qavil  deyil v  beyn lxalq h quqla t nziml n n h r hansı h quq v   hd lik yaratmır v  T r fl r  c n h r hansı maliyy   hd liyi qoymur.

Paraqraf 7

Bu Anlařma Memorandumunun t fsiri v  ya t tbiqi zamanı yarana bil c k h r hansı fikir ayrılıđı T r fl r arasında danıřıqlar v  m sl htl řm l r yolu il  h ll edilir.

Paraqraf 8

Bu Anlařma Memorandumu imzalandıđı tarixd n t tbiq edilir.

Bu Anlaşma Memorandumu beş (5) il müddətinə bağlanır və Tərəflərdən biri onun müddətinin bitməsinə ən azı altı (6) ay qalmış onu ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beş (5) illik müddətlərə uzadılır.

Belqrad şəhərində, 27 aprel 2023-cü il tarixində, Azərbaycan, serb və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətn üstünlük təşkil edir.